

Hər dəfə onunla zəngləşəndə və yaxud qarşılaşanda birmənəli olaraq bizi üzbüüz tanış edən, bir-birimizə doğmalaşdırın və bu gün Cənnətdə qərar tutan gözel şairəmiz Fərqanə xanım Mehdiyevaya rəhmət oxuyurud. Həqiqətən Fərqanə xanım hər kəs qarşı bir ana, bir bacı doğmaliyi yaşadırdı içində və bu ana, bacı sevgisini əsir-gəmirdi heç kimdən. Ona görə də dünən olduğu kimi, bu gün də yeri görünür onun. Adı gələndə də hər kəs böyük sayqı və üzüntü ilə ruhuna dua oxuyur.

Bəli, bizi təbii ki, bir-birinin sözünü tanıyan adamları Fərqanə xanım tanış etdi, doğma-laşdırıldı. Onun təqdimatı ilə imzasını tanıdı-ğım Fəxreddin Teyyubla dostluğumuzun, qar-daşlığımızın bünövrəsi qoyuldu. Və biz bir-bi-rimizin imzasını, sözünü daha çox arayıb ax-tarmağa, daha çox fikir bölüşməyə daxilən ehtiyac duyduq. Həmin o mənəvi tələbat da son nəticədə hansısa bir şeirin, bir yazının dünyaya gelməsinə rəvac verdi. Elə buradaca xatırladım ki, Fəxreddin müəllim sözü incəle-mayı, onun damarını tutmağı bacaran yazar-larımızdandı, şairlerimizdəndi. Yeni, istenilən şeiri oxuyanda və yaxud özü yazanda istəyir ki, oxucu şeirin bütün qatlarnı görsün. Necə deyərlər, altından, üstündən xəbərdər olsun. Mehz bu səbəbdən də bər-bazəyə, sünü və pafoslu ifadələr meyl etmir. Hətta biz fikir bölüşəndə dəfələrlə etiraf etmişik ki, söz dün-yaya geləndə insanın ürəyində, ruhunda necə formalasılıbsa, o cür gəlsa, daha gözəl olar. Yaranana yamaq vurmaq, bəzək vurmaq bu o vaxt qəbul olur ki, o el işi olsun. Amma şeir və yaxud nəşr, rəsm əsərləri, musiqi el işi deyil, onu ruhunla, ürəyinlə yaradırsan. Kənardan və yaxud sonradan ona müdaxilə edəndə o il-kinliyini mütləq mənada az da olsa itirir.

Bax, bu menada mən Fəxrəddin Teyyubun yaradıcılığını izlediyim bütün zamanlarda onun öz prinsiplərinə əməl etdiyinin canlı şahidi olmuşam və şahidiyəm. İster birbaşa, yeni ünvanlı, istər hansısa bir məqamın, mənzərənin, hadisənin təsirindən yaranan, istərsə də ruhun, ilham pərisinin bədəhətən ürəyində yaranışına təkan verdiyi şeirlərinin hamısında Fəxrəddin Teyyub öz baxış bucağına sadıq qalır. Bu isə onun oxucusunun (mənə görə - Θ.M.) qazancıdır. Çünkü oxuduğunu, mütlaliə etdiyini bütöv görür. Həm də bu bütövlük o ya-



rananın ilkin formasıdır. Bax, elə indi oxudu-  
ğum seirində olduğu kimi:

*Axi saf qəlbimi niyə görmedi?  
İşim əzəl gündən çıxıbdır daşdan.  
Nə yaxşı zəngimə cavab vermedi,  
Qoyma bilim işimi, elə bu başdan.*

*Yol alıb gedirəm ömrün qışına,  
Necə ürəyimin həvəsi olsun?  
Nahaq çıxdım bacı axtarışına,  
Çətin Fərganənin əvəzi olsun.*

*Könlüme yatanı gözüm bilirəm,  
Duygusuz, qəlbimə yaman deyəcək.  
Mən nəyi qazandım, özüm bilirəm,  
Sən nəyi itirdin, zaman deyəcək.*

Təqdim etdiyim bu şeirdəki poetik coğrafisi, ya, yeni fikrin ister qəlbde, ister ruhda, ister sə ömrün müxtəlif cəalarlarında, həqiqət təsvir edilir. Özü də təsvirle yanaşı, həm də etiraz olunur. Cünki uca Yaradən bütün varlıqları bı-

nüsxdə, yeni tək yaradır. Deməli, biz də nəyi itiririkse və yaxud həyat əlimizdən alırsa, itirdiyimiz, o əlimizdən alınan da təkdir onun bənzəri var, əvəz edəni var. Ammə o itirdiyimizin özü yoxdur!.

Yəqin siz də razılaşarsınız ki, Fəxrəddin Teyyub haqlıdır. Biz nəyi itirdikse və yaxud itiririkse, onun bütünlüyünü bize zaman tekra kino lenti kimi göstərib, faktı təqdim edib - buna yur, bax! deyir. Mehz həmin o baxdığımız anda itkinin miqyasını, çəkisini, ölçüsünü, bəs sözlə varlıq olaraq kimliyini anlavıraq.

Ele bu fikirlərin axarında mən dostumu ikinci bir şeirini də size təqdim edirəm. Burda həm mövzu, həm ruh, həm də an məsələ bir-birine çox yaxındır. Ele bil ki, bu şeirin ikisi də (təbii ki, mənə görə, mənim dərk etdiyi mə görə - Ə.M.) eyni anda dünyaya gəlib, eyni anda yazılıb. Baxmayaraq ki, şeirlərin yazılma tarixləri arasında kifayət qədər zaman fərqi var. Amma zaman fərqinə baxmayaraq mən oxucu olaraq Fəxrəddin Teyyubun hissəsinin, duyğularının eyni simdə, eyni notda nəcə kökləndiyinin şahidinə çevrilirəm, onu də edirəm.

Həm də qəbul edirəm, razılaşırıam. Cünlü müəllifinin mövzuya baxışı, yanaşması ve ifadə etməsi yaşıananın, necə deyərlər cana, qan na hopanın eks-sədasıdır.

Bir az da fikrimi aydınlaştırsam, müell  
yaşadığını masasının üzerinde yanaşı səri  
hər ikisini baxa-baxa onlardan eyni auran  
eyni təsiri özünə köçürüb. Bu eyniliyin arasın  
dakı bağlılıqdan isə şair ustalığı ilə bir addır  
uzaqlaşış. Və sonda indi oxuyacağınız şe  
dünvaya qəlib:

*Səni düşünürəm, anıram yenə,  
Sinəmdə döyünen ürək daş deyil  
Yol alıb gəlirəm qəbrin üstünə,  
Yollar yorur məni, yaş o yaş deyil*

# *İki şiirin ışığında*

*Yol boyu elə hey sizləyir ürək,  
Duyğusuz nə kədər, nə də ah bilir.  
Gedəndə Bakıdan Lənkəranadək  
Mən nələr çəkirəm, bir Allah bilir.*

*Neynim, dolan deyil həsrət xurcunu,  
Nə vaxtdır talandır, talan ürəyim.  
Qaytara bilməyir ana borcunu  
Mənimlə yollarda qalan ürəyim.*

Yeqin ki, mənimlə razılaşarsınız. Şair ürəyinin yaşantısı.... Şair ruhunun piçiltisi olan bu şeirdə də əvvəl söylədiyim bütün çalarlar özünü bürüzə verir. Orda da yəni, birinci şeirdə də Allahın bütün varlıqları bir nüsxə yaradığı kimi həmin varlıqların en möhtəşəmi olan ananın da müqəddesliyi, tekliyi ona oğul, övlad sevgisinin bütünlüyü şair qələmi ilə şeirləşib, misralanıb. Ürək itirdiyi doğması üçün, tanıldığı adam üçün, unuda bilmədiyi anlar üçün, məkanlar üçün, dünchen üçün necə sızlayırsa, ana üçün də, annalı günler üçün də bu cür ağrını özünün təkcə ürək yarası yox, həm də ürək parası hesab edir. Cənnət anaların ayaqları altından olan ana üçün oğul, övlad in-di ki məqamda həm də şair göynərtisi bu şei-rə cevrilib, şeirləşib.

Men Fəxreddin Teyyubun bu iki şeirinin timsalında bir məqamı qabartmaq niyyəti, məramı ilə yazdım bu fikirlərimi. Həmin məqsəd də, niyyət də bigənəlilikdən, laqeydlilikdən, aldiğim, çekdiyim ağrılardan bir az uzaqlaşmaq olub. İstəmişəm ki, məhz dostumun bu iki şeirinin işığında bir az çəkilim, aralanım, necə deyərlər uzaqda dayanım, məni duymayanlardan, duymaq istəməyənlərdən. Hər halda bu isteyimin yəqin ki, kiməsə zərəri olmayacaq. Və elə bu inancla da hər kəsə deyərli olmaq və dəyer verməyi bacarmaq isteyimi catdırıram.